

## II BÖLMƏ

# AQRAR PROBLEMLƏR VƏ ONLARIN HƏLLİ İSTİQAMƏTLƏRİ

**UOT 339.9**

*Fazil Həşim oğlu ABBASOV  
AKU-nun "Biznesin təşkili, dövlət və bələdiyyə idarəetməsi"  
kafedrasının müdürü, i.e.n., prof. əvəzi*

### ƏRZAQ TƏHLÜKƏSİZLİYİNİN TƏMİN OLUNMASININ ƏSAS KRİTERİYALARI VƏ ŞƏRTLƏRİ

#### *Xülasə*

Məqalədə dövlətin müasir ərzaq tohlükəsizliyinin təmin edilməsinin əsas komponentləri, faktorları və kriteriyaları araşdırılmış və bütövlükdə iqtisadiyyatın dövlət tənzimlənməsi və xüsusən də, onun ərzaq alt kompleksi təhlil edilmişdir.

**Açar sözlər:** ərzaq təhlükəsizliyi, iqtisadi təhlükəsizlik, özünütəminetmə, ərzaq və iqtisadi müstəqillik.

#### *Giriş*

Ərzaq təhlükəsizliyi müasir qlobal tohlükələrin artdığı bir şəraitde dünya sivilizasiyasını və ölkələrini narahat edən ən ciddi problemlərdən biri hesab olunur. Dünya dövlətlərinin qarşısında duran mühüm vəzifələrdən biri artmaqdə olan dünya əhalisinin ərzaq problemlərinin uzunmüddətli dövr üçün davamlı və sabit formada həll edilməsi, ərzaq əlçatanlığının əhəmiyyətli səviyyədə gücləndirilməsidir.

#### **Ərzaq təhlükəsizliyi anlayışı və onu şərtləndirən amillər**

“Ərzaq təhlükəsizliyi” anlayışı 1970-ci ilin axırlarında BMT-nin Beynəlxalq Ərzaq və Kənd təsərrüfatı Təşkilatı (FAO) tərəfindən dövriyyəyə daxil edilmişdir. [4, s. 92] Bu anlayışın yaranması məhz o zamana tosadadır edir ki, inkişaf etmiş ölkələrdə ərzaq daha çox istehsal edildiyi töqdirdə kütłəvi aqlıq və doyunca qidalanmamaq bir sıra ölkələri, eləcə də “Üçüncü dünya” dövlətlərini müşayiyət etmişdir. Bütün bunlar onu deməyə əsas verir ki, xroniki olaraq ərzağın qeyri-stabilliliyi Maltusun əhali sıxlığı yaxud iqtisadiyyatın aqrar sektorunun zəif inkişaf etməsələ əlaqədar olmayıb iqtisadi inkişaf səviyyəsi və ayrı -ayrı dövlətlərin əhalisinin eksər hissəsinin yoxsuluğu, ərzağın dünya bazarında təklif olan qiymətə əlçatan olmamasından irəli gəlir.

Dövlətin ərzaq təhlükəsizliyi problemini anlamaq üçün “Cəmiyyətin ərzaqla təmin edilməsi və ərzaq təhlükəsizliyi”nin dəqiq müəyyən edilməsi zərurət kəsb edir.

Ərzaqla təminat - dövlətin bütün cəmiyyət üzvlərini ərzaqla, kifayət qədər və qida məhsullarını rasional həcmde, eləcə də onların ekoloji təmizliyini və təhlükəsizliyini təmin etməkdir. Öz növbəsində ərzaq təhlükəsizliyi - xüsusü resurslar hesabına ölkə əhalisinin cari və fəvqəladə tələbatının elmi əsaslandırılmış normaya uyğun ödənilməsi imkanlarıdır. Bclə qəbul olunur ki, ölkə ərzaq təhlükəsizliyini o zaman təmin etmiş olur ki, ən azından 80% əsas ərzaq məhsullarını özü istehsal etmiş olsun.

“Ərzaqla təminat” və “Ərzaq təhlükəsizliyi” anlayışı hədd xarakteristikasına malikdir və məhdud ölçü ilə əlaqədardır. Azərbaycanda ərzaqla təminatın səviyyəsi məhdudiyyətinin əhəmiyyəti istehlakın elmi əsaslandırılmış tibbi normaları ilə müəyyənleşir ki, insanların davamlı və keyfiyyətli, sosial normativlərə əsaslanmaqla ərzaqla təminatı, başqa sözlə desək, “istehlak zənibili” kimi optimal hesab edilir.

#### **Ərzaq təhlükəsizliyinin hədləri və şərtləri**

Azərbaycan əhalisinin sağlamlığının möhkəmləndirilməsi və saxlanması naminə təbii və iqtisadi, əmək fəaliyyəti, milli ənənələri, demografik və digər xüsusiyyətləri nəzərə alınmaqla regional strukturlar üzrə differensiallaşdırmaqla onların tam və keyfiyyətli qidalarda təmin olunması tələb olunur. Bir sıra ekspertlerin fikrincə, bu vəzifələrin yerinə yetirilməsi üçün istehlakçıların zəruri şəkildə və müxtəlif çeşidde ərzaq məhsulları ilə fiziki və iqtisadi əlcətanlığının təmin olunması çox zəruridir.

Ərzaq məhsullarının fiziki əlcətanlığı dedikdə ərzaq istehlakının həcmi və çeşidi başa düşülür. Həmçinin fiziki əlcətanlıq - regionun yaxud ölkənin ərzaq bazarına təklifiñ xarakteristikasıdır. İqtisadi əlcətanlıq özündə əhalinin müxtəlif təbəqələrinin onlara uyğun qiymətlərlə ərzaq məhsullarının alınması yolu ilə, eləcə də dövlət tərəfindən ayrılan vəsait hesabına istehlakçılar xüsusilə ərzaq göndərilməsinin ödənilməsi imkanlarını cəmləşdirir. Başqa sözə deşək, bu ərzaq bazarının ele tarazlıq səviyyətidir ki, bu zaman ərzaq məhsullarına tələb və təklifiñ səviyyəsi bərabərələşir. Bu zaman qiymətin səviyyəsi ele həndlərdə formalasır ki, gəliri olan bütün əhalı qruplarının ərzaq tələbatı ödənilir. [7. s. 240]

Ərzaq təhlükəsizliyinin təmin edilməsində dövlət lokomotiv rolunu oynayır. Dövlət tənzimlənməsi sisteminin mühüm elementləri aşağıdakı kimi tövsiyə olunur:

- əhalı tələbinin ödəmə qabiliyyətinin stimullaşdırılması;
- antiinħisar tənzimlənməsi və kənd təsərrüfatı potensialının rəqabətqabiliyyətliliyinin yüksəldilməsi;
- bazar infrastrukturunun inkişaf etdirilməsi;
- ərzaq bazarının dövlət intervəsiyası yolu ilə stabil konyunkturunun dəsteklənməsi;
- kənd təsərrüfatında kredit əlcətanlığının təmin edilməsi;
- düşünülmüş proteksionist siyasetin aparılması;
- xarici əmtəə istehsalçıları ilə normal rəqabət aparmaq üçün milli əmtəə istehsalçılarına əlavərişli şəraitin yaradılması.

Ölkenin ərzaq təhlükəsizliyi ilk növbədə regionların özünütəminetmə səviyyəsindən asılıdır ki, bu da milli istehsalçılar hesabına əhalinin əsas hissəsinin ərzaq məhsullarına olan tələbatının ödənilməsi kimi başa düşülür. Belə mühüm vəzifənin öhdəsində yalnız aqrar-sənaye kompleksi gələ bilər.

Aqrar-sənaye kompleksinin əsas sferası (kənd təsərrüfatı) istehsal resurslarını ölkenin xalq təsərrüfatının 80-dən çox sahələrdən alır və öz məhsullarını 60-dan artıq sahələrə göndərir. Hər bir kənd təsərrüfatı istehsalçısı özündən başqa 5 nəfərin məşğulluğunu təmin edir. Tədqiqatlar göstərir ki, aqrar-sənaye kompleksinin, xüsusən də kənd təsərrüfatının dinmaik inkişafı təkcə ərzaq təhlükəsizliyini təmin etmir, eləcə də bütövlükdə ölkə iqtisadiyyatının dinamik inkişafını şərtləndirir.

Bu baxımdan ərzaq təhlükəsizliyi probleminin həll edilməsi mərhələlərinin araşdırılması çox önemlidir və aşağıdakı cədvəldə öz əksini tapır. [6. s.115]

Araşdırmalardan bəlli olur ki, ayrı-ayrı regionların istehsal iqlim şəraitində asılı olaraq ərzaq-la özünütəminetmə imkanları nəzərə alınmaqla hər bir regionda istehsal olunan məhsul növlerinin prioritətiyinin müəyyənəşdirilməsi çox önemlidir. Regionların ərzaqla özünütəminetməsi üçün məhsulların seçilməsinin prioritətiyini müəyyənəşdirən kriteriyalar aşağıdakılardır:

- istehlak zənbilində natura və dəyer ifadəsində əsas ərzaq növlerinin xüsusi çekisi;
- regionda müxtəlif ərzaq növlerinin istehsalının maya dəyeri və səmərəliliyi;
- xüsusi istehsal olunmuş və digər regionlardan gətirilmiş əlverişli şəraitdə istehsal olunmuş həmin növ ərzağın səmərəliliyinin müqayisəli qiymətləndirilməsi;
- regionlararası əmtəəlik istehsal resurslarının bölgündürüləməsinə yüksək səviyyəli daşınma rəhatlığının təmin edilməsi;
- ərzaq təminatının stabillik şərti kimi uzunmüddətli yararlı şəkildə saxlamaq şərtlə müxtəlif növ ehtiyatların yaradılması. [8. s. 30].

Mərhə - lələr	Mərhələlərin mahiyyəti	Həmin mərhələdə ərzaq təhlükəsizliyi probleminin həlli yolları
I	Aztəminatlı əhali təbəqələrinin müdafiəsi	Daha ucuz, asan istehsal olunan məhsulların artırılması
II	Zəngin zülallı və vitaminlı məhsulların xüsusi çökisini artırmaq hesabına qidalanmanın ümumi strukturunun kökündən yaxşılaşdırılması	Daxili resursların təpiləsi yolu ilə zəngin zülallı və vitaminlı məhsulların istehlakinin artırılması
III	Rasionda delikates məhsulların istehsalının tədricon artırılması	Tələbatı tam ödəyən ərzaq məhsullarının maddi-texniki bazasını və kənd təsərrüfatı xammalının emalını möhkəmləndirməklə istehlak qabiliyyətini yüksəltmək.
IV	Geniş çeşidli ekoloji tohlükəsiz məhsulların istehlaki	Biostimulyatorlar, petsitlər və herbisitlər tətbiq etmədən texnologiyalardan istifadə etməklə ekoloji təmiz məhsulların istehsalının stimullaşdırılması

Yuxarıda qeyd olunan kriteriyaldən belə nəticəyə gəlmək olar ki, ərzaq təhlükəsizliyinin təmin olunmasının parametrləri taxiil, şeker, bitki yağı, et və süd məhsulları və balıqla təminatdır. Qeyd olunan ərzaq məhsulları ilə əhalinin təminatının ödənilməsi dövlətin, qanunverici və icra orqanlarının fəaliyyət predmetidir. Bundan başqa, digər növ ərzaq məhsulları, kartof, müxtəlif növ tərəvəzlər, meyva, giləmeyvə, yumurta regional özünütəminetmənin predmeti hesab olunur. Ərzağın bu növlərinin emal edilməsinin inkişafı, daşınma rəhatlığı və uzunmüddətli saxlanmağa yararlılığı kimi reallaşan tədbirlər, yaradılmış ehtiyatlar bölgündürüləməsi və onların əhəmiyyəti, bu kimi məsələlər ölkənin ərzaq təhlükəsizliyinin təmin olunmasına tekan verir.

Ərzaq təhlükəsizliyinin iqtisadi mahiyyəti aşağıdakı aspektlərdə özünü göstərir.

- birincisi, daxili bazarı idxlər ərzaq məhsullarından qorumaq, yerli əmtəə istehsalçılarına dəstek vermək;
- ikinci, ərzaqla ölkənin özünütəminetmə məsələlərinin həllində ərzaq asılılığından uzaqlaşma imkanının yaradılması.

#### Ərzaq təhlükəsizliyinin təmin olunması kriteriyaları

Ərzaq təhlükəsizlik problemini ancaq bazar özünütəminetməsi, ərzaq bazarının inkişafına dövlət müdaxiləsi və dövlətin iqtisadiyyatın aqrar sektoruna dəstəyi (dövlət sifarişi, subsidiyalashma və s.) vasitesilə həll etmək olar. Ərzaq təhlükəsizliyinin təmin edilməsinin taktika və strategiyasını işleyib hazırlanmaqla yanaşı hədəfləri və onun reallaşdırılmasının əsas istiqamətlərini müəyyənəşdirmək lazımdır. Ölkənin ərzaq təhlükəsizliyi arzuolunmaz təbii flakətlərə və fəvqəladə situasiyalara rəğmən ölkənin və onun ayrı-ayrı regionlarının ərzaq məhsulları ilə təminat sistemini pozulmasına və onun aradan qaldırılmasına dövlət daim hazır olmalıdır. Bunun üçün strategiyani yeniləşdirməklə operativ ərzaq ehtiyatları, onların bölgündürüləməsi və istifadəsinin səmərəli sistemini yaratmaqla həm də dövlət tənzimlənməsinin iqtisadi vasitələrini tətbiq etmək gərəkdir. [5. s.140 ]

Beləliklə, ölkənin ərzaq təhlükəsizliyi anlayışına uyğun olaraq onun təmin olunması kriteriyalarına aiddir:

- yeyinti məhsullarının istehlak səbətinə enerji tutumlu məhsulların daxil edilməsi və fizioloji tələbatın ödənilməsi dərəcəsi;
- insan orqanızmı üçün zəruri tələbat məhsullarında zərərlərin tutumunun məhdudlaşdırılması;
- xüsusi istehlakçılar da daxil olmaqla əhalinin müxtəlif kateqoriyaları üçün ərzağa fiziki və iqtisadi əlcətanlığın səviyyəsi;

- ölkənin ərzaqlı təminatının idxləndirilən asılılıq dərəcəsi və aqrar-sənaye kompleksinin resurs təminatı;

- normativ istehlakla müqayisədə operativ və strateji ərzaq ehtiyatının həcmi [9].

Ərzaq təhlükəsizliyinin səviyyəsinin perspektivdə bu kriteriyalara uyğun şəkildə proqnozlaşdırılması üçün Azərbaycan Respublikasının ərzaq təhlükəsizliyi Konsepsiyasında uyğun parametrlərin təhlili və monitorinqin zəruriliyi yer almışdır. Konsepsiyada göstərilir ki, ərzaq təhlükəsizliyinin parametrlərindən biri ölkə əhalisinin istehlakında milli və idxlə ərzaq məhsullarının ümumi, xüsusi çəkisi və onların ayrı-ayrı prioritet məhsul növlərinə nisbətən ifadə olunur. Ərzaq təhlükəsizliyini xarakterizə edən göstəricilər ölkəyə ixracdan daxil olan vəsaitlərin, ölkəyə idxlə olunan məhsullara çəkilən xərclərə nisbətinə bilavasitə təsir göstərir.

Kəmiyyət və çeşidlər üzrə əhalinin minimum səviyyədə qidalanmasının keyfiyyət parametrlərini qiymətləndirərkən istehlak zənbilinə 25 adda məhsul daxil edilir. Ərzaq istehlakinin təhlükəsizliyini eks etdirən əsas parametrlərə insanların sağlamlığı üçün zərərlə olan məhsulların hədələri şamil edilir.

Ərzaq məhsullarının fiziki əlçatanlığı ərzaq bazarlarında və ticaret şəbəkələrində reallaşdırılan məhsulların həcmi və çeşidi ilə xarakterizə olunur. Ərzaq məhsullarının iqtisadi əlçatanlığını xarakterizə edən parametrlərə isə əhalinin gəlirlərinin həcmi və onların strukturunu, eləcə də əhalinin müxtəlif təbəqələrinin ərzaq məhsullarının eldə edilməsinə çəkilən xərclərle müəyyənlenir.

Dünya ölkələrinin ərzaq təhlükəsizliyinin təmin edilməsi istiqamətində səylərinin birləşdiriləməsi, beynəlxalq təşkilatların bu istiqamətdə fəaliyyətlərinin optimallaşdırılması, mövcud ərzaq resurslarından istifadənin en səmərəli yollarının və mexanizmlərinin modelləşdirilməsi prioritet fəaliyyət istiqamətlərindən hesab olunur. [4, s. 5]

Əhalinin ərzaq məhsulları ilə özünü təminatının əlçatanlığı əsas növ ərzaq məhsullarının yerli istehsal həcminin ərzaq məhsullarının istehlakındaki xüsusi çəkisilə xarakterizə olunur.

#### **Ərzaq təhlükəsizliyinin təmin olunmasında ərzaq ehtiyatları fondunun rolu**

Dünya təcrübəsi göstərir ki, strateji önəm daşıyan ərzaq cəhiyatı fondları ölkənin ərzaq təhlükəsizliyinin təminatında əhəmiyyətli rol oynayır. Ölkənin ərzaq təhlükəsizliyinin zəruri səviyyədə formalasdırılması ölkə iqtisadiyyatının ümumi vəziyyətindən bilavasitə asılı olmaqla aşağıdakı prinsiplərlə müəyyənlenir:

- ərzaq kompleksinin formalasdırılması məqsədilə stabil normativ-hüquqi bazanın yaradılması;
- qiymətqoymaının dövlət tənzimlənməsinin səmərəli mexanizminin işlənilən hazırlanması və kənd təsərrüfatı xammalı, ərzaq məhsulları, aqrar sahədə istehlak olunan sənaye məhsullarının və istehsal vasitələrinin qarşılıqlı əlaqəli qiymətləndirmə sisteminin yaradılması;
- kənd təsərrüfatında elmi-texniki tərəqqinin ən yeni nailiyyətlərinin tətbiqi;
- kənd təsərrüfatı istehsalçıları ilə emal sənayesi arasında integrasiya proseslərinin gücləndirilməsi;

- elverişli bazar şərtləri əsasında müxtəlif təsərrüfat subyektlərinin və bütün iqtisadi sistemin fəaliyyətinin planlaşdırılması və proqnozlaşdırılması;

- əmtəələrin bazara yeridilməsinin sivil kanallarının yaradılması və vahid əmtəə siyasetinin strategiyasının işlənilən hazırlanması;

- Aqrar-Sənaye Kompleksi müəssisələrinin innovativ fəallığının yüksəldilməsi əsasında milli istehsalın inkişafı və onun həcminin artırılması;

- bitkiçilikdə və heyvandarlıqdə məhsuldarlığın səviyyəsinin yüksəldilməsi;

- qida məhsullarının keyfiyyətinin müntəzəm olaraq yüksəldilməsi və onun tibbi tələblərə və dünya səviyyəsinə çatdırılması;

- əhalinin gəlirlərinin səviyyəsinin və maddi rifahının yüksəldilməsi;

- bazar konyunkturunun öyrənilməsini təmin edən səmərəli və etibarlı informasiya sistemini yaradılması;

- strateji xarakter daşıyan xammalın ölkədən çıxarılmasına kvotaların qoyulması;

- tələb və teklif nəzərə alınmaqla bazar infrastrukturunun inkişafı;

- kənd əhalisinin həyat şəraitinin yaxşılaşdırılması və kəndin sosial-inkişaf strategiyasının işlənilən hazırlanması [7, s. 211].

Bütövlükdə ölkənin ərzaq təhlükəsizliyinin yüksəldilməsi yalnız mövcud resurslardan daha səmərəli istifadə etməklə mümkündür. Bu baxımdan Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı (2014-2018-ci illəri əhatə edən) Dövlət Proqramının yekunlarına həsr olunmuş konfransda və 2019-2023-cü illər üzrə regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının qəbul olunması ilə əlaqədar ölkə prezidenti cənab İlham Əliyevin növbəti 5 il üçün prioritətlərin o cümlədən iqtisadiyyatın bütün sahələrlə yanaşı dünya alımlarını və ictimaiyyətini düşündürən həlli vacib bir probleme "Ərzaq təhlükəsizliyi" ni təmin edən lokomotiv hesab olunan kənd təsərrüfatını innovativ metodlarla, intensiv texnologiyaların, seleksiya və heyvanların cins tərkibinin dəyişdirilməsi məqsədilə damazlıq təsərrüfatların yaradılması israrla vurgulaması bu sahəye diqqətin və dəstəyin təzahürü kimi qiymətləndirilməlidir. [2]

#### **Nəticə**

Dünya əhalisinin ərzaqlı təmin olunması bu gün inkişaf etmiş ölkələrin alımlarını düşündürən global problemlərdən biridir. Planet əhalisinin 1 milyarddan çoxu doyuncu qidalanır. Onlardan 800 milyon xroniki acliq keçirir. Bütün bunlar hər bir ölkənin özünü ərzaqlı təminetmə məsələlərini prioritət kimi qarşıya qoymuşdur. Bu baxımdan tədqiq olunan elmi-tədqiqat işində ərzaq təhlükəsizliyinin iqtisadi mahiyyəti, ərzaq məhsullarının fiziki və iqtisadi əlçatanlığı, ölkənin ərzaq təhlükəsizliyinin təmin olunmasında regionların özünü təminetmə səviyyəsindən asılılığı, eləcə də, aqrar-sənaye kompleksinin ərzaq təhlükəsizliyinin təmin olunmasında lokomotiv rolunu xarakterizə olunmuşdur. Dünya təcrübəsi göstərir ki, strateji önəm daşıyan ərzaq ehtiyatları fondları ölkənin ərzaq təhlükəsizliyinin təminatında əhəmiyyətli rol oynayır. Bütövlükdə ölkənin ərzaq təhlükəsizliyinin təmin olunması yalnız mövcud resurslardan kompleks şəkildə daha səmərəli istifadə edilməsi sayəsində mümkündür.

#### **ƏDƏBİYYAT**

1. "Azərbaycan Respublikasında ərzaq təhlükəsizliyinin təmin olunması haqqında" Azərbaycan Respublikası Prezidentinin 02. aprel 2001-ci il tarixli Fərmanı.
2. Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı (2014-2018-ci illəri əhatə edən) Dövlət Proqramlarının yekunlarına həsr olunmuş konfransda dövlət başçısı cənab İlham Əliyevin nitqindən irəli gələn vəzifələr. Bakı şəhəri, 19 yanvar 2019-cu il.
3. Quliyev E.A. "Qlobal ərzaq təhlükəsizliyi". Bakı, 2018, 479 s.
4. Ataşav B.X. "Ərzaq təhlükəsizliyinin aktual problemləri". Bakı, 2005, 335 s.
5. Abbasov A.F. "Ərzaq təhlükəsizliyi". Bakı, 2007, 603 s.
6. Zarova E.B. "Продовольственная безопасность". Samara -2002, 158 c.
7. Maslakov B.B. "Научные основы формирование систем продовольственной безопасности" Ekaterinburg, 1998, 320 c.
8. Tkach A. "Продовольственная безопасность и пути ее решения" АПК: Экономика управления – 2001 №1 с. 28-34.

*Фазиль Гашим оглы Аббасов  
Азербайджанского Университета Кооперации  
к.э.н, проф., заведующий кафедрой*

#### **Условия и основные критерии обеспечения продовольственная безопасности**

#### **Резюме**

В статье рассматриваются основные компоненты, факторы и критерии обеспечения продовольственной безопасности современного государства. Обозначается необходимость государственного регулирования экономики в частности.

**Ключевые слова: продовольственная безопасность, экономическая безопасность, самообеспечение, продовольственная и экономическая независимость.**

*Fazil Hashim Abbasov*

*Azerbaijan Cooperation University head of the chair,  
candidate of economic sciences, professor*

### **The conditions and main criteria of Ensuring food security**

#### ***Summary***

The article deals with the main components, factors and criteria of food security of modern state and as a whole state regulation of economy and especially its food subcomplex has been investigated.

***Key words: food security, economic security, self-insurance, food and economic independence.***